

# SƏBİNƏ XANSUVAR qızı VƏLİYEVA

*Filologiya üzrə fəlsəfə doktoru*



“Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in kiçik elmi işçisi

İş telefonu: 012-538-02-23

İmeyl: nasibali2011@mail.ru // sabinavali83@gmail.com

## QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1983-cü il mayın 10-da Bakı şəhərində anadan olub.
- ❖ 1989-2000-ci illərdə Bakı şəhəri Xətai rayonu A.Xəlilov adına 263 saylı orta məktəbdə təhsil alıb.
- ❖ 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsində «Azərbaycan dili və ədəbiyyatı» ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diploma ilə bitirib.
- ❖ 2004-2006-cı illərdə Bakı Dövlət Universitetinin magistratura pilləsində «Azərbaycan dili» ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
- ❖ Ailəlidir, iki övladı var.

## ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 2006-2009-cu illərdə “Azərbaycan dili” ixtisası üzrə Bakı Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb.
- ❖ 2010-cu il yanvarın 29-da «Müasir Azərbaycan dilində söz tərkibinin müəyyənlişməsinin qrammatik-semantik əsası» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
- ❖ 2015-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında *elmlər doktoru* proqramı üzrə doktorantura pilləsində təhsil alır.

## ƏMƏK FƏALİYYƏTİ

- ❖ 2011-ci ildən BDU-nun «Azərbaycan dilinin tətbiqi məsələləri» ETL-də elmi işçi
- ❖ 2015-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi

## TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ Müasir Azərbaycan dili (leksikologiya, morfologiya, sintaksis)
- ❖ Azərbaycan dili və nitq mədəniyyəti
- ❖ Nitqin elmi üslubu (Əcnəbi tələbələr)

## TƏDQIQAT SAHƏSİ

- ❖ Azərbaycan dilinin leksikologiyası

## İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİQLƏR

- ❖ 2006, Mətnin komponentləri arasında parallel bağlılıq. “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan filologiyasının aktual problemləri elmi-nəzəri konfransın tezis və məqalələri, Bakı Dövlət Universiteti, Bakı, 229-230
- ❖ 2006, Mətnə məntiqi-semantik bağlılıq üsulunun bir forması: zəncirvari bağlılıq. “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan filologiyasının aktual problemləri elmi-nəzəri konfransın tezis və məqalələri. Bakı Dövlət Univrsiteti, Bakı, 230-232
- ❖ 2011, Müasir türkologiya: inkişaf istiqamətləri və aktual məsələləri. Almata şəhərində keçirilmiş beynəlxalq konfransı. Sertifikat 17-18 may, 17-18 s.
- ❖ 2015, Azərbaycan dilində ədatların sinonimliyi. “Kitabi-Dədə Qorqud və Türk dünyası” Beynəlxalq elmi konfransın materialları. Bakı, 260-263
- ❖ 2017, İ.Sıxılının “Dəli Kür” romanında etnoqrafik dialektizmlər. AMEA-da akad. A.A.Axundovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans. Sertifikat, 271-273
- ❖ 2017, İ.Sıxılının “Dəli Kür” romanında geyimlə bağlı etnoqrafizmlər. BMU-da H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfrans.435-436
- ❖ 2013, “Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminar. Sertifikat. Bakı, 5 noyabr

## ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

- ❖ 2006, Mətnin komponentləri arasında paralel bağlılıq. “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan filologiyasının aktual problemləri elmi-nəzəri konfransın tezis və məqalələri, Bakı Dövlət Universiteti, Bakı, 229-230
- ❖ 2006, Məndə məntiqi–semantik bağlılıq üsulunun bir forması: zəncirvari bağlılıq. “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan filologiyasının aktual problemləri elmi-nəzəri konfransın tezis və məqalələri. Bakı Dövlət Univrsiteti, Bakı, 230-232
- ❖ 2007, Müasir Azərbaycan dilində söz quruluşunda sadələşmə prosesi. Dil və ədəbiyyat: beynəlxalq elmi-nəzəri jurnal, № 5(59). Bakı, s. 25-27
- ❖ 2007, Müasir Azərbaycan dilində bəzi asemantik kök morfemlər haqqında. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblər arası elmi məqalələr məcmuəsi), №7 Bakı, 28-32
- ❖ 2008, Müasir Azərbaycan dilində konversiya nəticəsində qrammatik şəkilçilərin leksikləşməsi Azərbaycan Dillər Universitetinin Elmi xəbərləri, №4, Bakı, 167-173
- ❖ 2008, Müasir Azərbaycan dilində şəkilçi qovuşması , Dil və ədəbiyyat: beynəlxalq elmi-nəzəri jurnal, № 6(66), Bakı, 18-20
- ❖ 2011, Роль фонетических явлений в опрощении языковых единиц в современном Азербайджанском языке « Вестник НУУЗ », ТОШКЕНТ, 159-162
- ❖ 2008, Müasir Azərbaycan dilində mürəkkəb sözlərin formalaşmasında qrammatik şəkilçilərin rolu. Azərbaycan Dillər Universitetinin Elmi xəbərləri, №7, Bakı, 135-139
- ❖ 2009, Опрощение сложных слов в современном Азербайджанском языке. Объединенный научный журнал, Москва, № 4(222) апрель, 30-34
- ❖ 2011, О моделях сложных слов в современном Азербайджанском языке Материалы международной научно практической конференции:«Современная тюркология: направления развития и актуальный проблемы », Алматы, 17-18 мая, 17-18
- ❖ 2011, Müasir Azərbaycan dilində bəzi leksik və qrammatik şəkilçilərdə qovuşma, Bakı Universiteti Xəbərləri, Bakı, № 4, 22-26
- ❖ 2012, KİV-də üslublar (ümumi məsələlər) Filologiya məsələləri, AMEA Əlyazmalar İnstitutu, №8, Elm və təhsil, 145-148
- ❖ 2013, Azərbaycan və ingilis dillərində orfoqrafik eynilik və fərqlilik. Bakı Universiteti Xəbərləri, Bakı, № 1
- ❖ 2013, Müasir Azərbaycan dilində felin təsriflənməyən forma şəkilçilərində qovuşma faktı Dil və ədəbiyyat: beynəlxalq elmi-nəzəri jurnal, № 3(87), Bakı, 127-130
- ❖ 2015, Azərbaycan dilində ədatların sinonimliyi. “Kitabi-Dədə Qorqud və Türk dünyası” Beynəlxalq elmi konfransın materialları. Bakı, 260-263
- ❖ 2017, İ.Sıxılının “Dəli Kür” romanında etnoqrafik dialektizmlər. AMEA-da akad. A.A.Axundovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans. Sertifikat, 271-273
- ❖ 2017, İ.Sıxılının “Dəli Kür” romanında geyimlə bağlı etnoqrafizmlər. BMU-da H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfrans.
- ❖

#### **ELMİ-PEDAQOJİ NƏİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI**

- ❖ 2012-ci ildə BDU-da «Universitetdaxili 50+50» qrant müsabiqəsinin qalibi olub.

#### **İCTİMAİ FƏALİYYƏTİ**

- ❖ 2012-ci ildən BDU-nun qış və yay imtahan sessiyalarında İmtahan Qərargahında humanitar fakültələr üzrə appelyasiya komissiyasının katibi.
- ❖ 2012-ci ildən BDU-da Yekun Dövlət Attestasiyası Komissiyasının və magistr dissertasiyalarının müdafiəsi üzrə şurasının elmi katibi.
- ❖ 2013-cü ildən BDU-nun Gənc Alimlər Şurasının üzvü.